



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ *qapısı*

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 212 (20.866)

13 noyabr 2013-cü il, çərşənbə

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyə Respublikasına rəsmi səfərə gəlmişdir.

Noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Noyabrın 12-də Çankaya köşkünə Azərbaycan və Türkiyə prezidentlərinin təltif edilməsi mərasimi keçirilmişdir. Türkiyə Prezidenti “Dövlət nişanı” ordenini Prezident İlham Əliyevə, Azərbaycan Prezidenti “Heydər Əliyev” ordenini Türkiyə Prezidentinə təqdim etdi.

Təltifetmə mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Həmin gün dövlət başçıların görüşündən sonra Türkiyə Respublikasının Prezidenti Abdullah Gül və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış etmişlər.

Noyabrın 12-də Prezident İlham Əliyev və Prezident Abdullah Gül Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olmuşlar.

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək və Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.



Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş



Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Argentina Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivan ilə görüşmüşdür.

Qonağı salamlayan Ali Məclisin Sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək demişdir ki, Azərbaycan və Argentina respublikaları arasında əlaqələr 1992-ci ildə qurulmuşdur. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət və parlamentlərarası dostluq qrupu səviyyəsində münasibətlər uğurla inkişaf etdirilir.

Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika olduğunu bildirən Ali Məclisin Sədri qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 ildən artıqdır, Naxçıvan blokada şəraitində yaşayır. Lakin buna baxmayaraq, Naxçıvan Muxtar Respublikası inkişaf edir, sənaye, kənd təsərrüfatı, təhsil və səhiyyə sahələrinə diqqət göstərilir. Ali Məclisin Sədri Karlos Dante Rivanın ölkəmizdəki fəaliyyətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafı baxımından da səmərəli olacağına əminliyini bildirmiş, səfirə işlərində uğurlar arzulamışdır.

Göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlıq edən Karlos Dante Rivan Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Muxtar respublikaya səfəri çərçivəsində Naxçıvanla yaxından tanış olacağını və bir sıra görüşlər keçirəcəyini deyən səfir diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı istiqamətində söylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Ordubad rayonunun quruculuq salnaməsinə yeni səhifələr yazılmışdır

Ələhi, Xurs və Nürgüt kəndləri abad yaşayış məntəqələrinin sırasına qoşulmuşdur

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlinə inkişaf və tərəqqi dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: **“Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azər-**

baycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”.

Ulu öndərin siyasi xəttinin uğurlu icrası muxtar respublikanın bütün yaşayış mən-

təqələrinin, eləcə də Azərbaycanın incisi olan Ordubad rayonunun inkişafına səbəb olmuşdur. Son illər rayonda yeni infrastruktur layihələri yerinə yetirilmiş, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Ordubad şəhərində və kəndlərdə müasir

inzibati binaların və sosial obyektlərin tikilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.

Noyabrın 12-də Ordubad rayonunun Ələhi, Xurs və Nürgüt kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Ələhidə yeni məktəb binası istifadəyə verilmişdir



Noyabrın 12-də Ordubad rayonunun Ələhi kənd ümumi orta məktəbinin yeni binasının açılışı münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Məktəbin direktoru Rəhman Məmişov çıxış edərək bildirmişdir ki, Ələhi kənd məktəbinin yeni binasının istifadəyə verilməsi kəndin tarixində mühüm hadisədir. Məktəbdə müasir informasiya-kommunikasiya texnologiyalarının və yeni tədris ava-

danlıqlarının quraşdırılması təhsilin inkişafına göstərilən yüksək diqqət və qayğının daha bir nümunəsidir. Yaradılan şəraitin müqabilində məktəbin pedaqoji kollektivi yüksək intellektual səviyyəyə malik, vətənpərvər gənclər yetişdirmək yolunda öz səy və bacarığını əsirgəməyəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ələhi kəndində aparılan quruculuq işlərinə görə sakinləri təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin **“Hər birimizə təhsil, bilik verən, yüksək intellektual səviyyəyə çatdıran mək-**



təblərdir” fikrini xatırladaraq demişdir: “Bu gün ölkəmizdə məktəb işinə xüsusi diqqət və qayğı göstərilir. Şəhər və rayon mərkəzlərində, ucqar dağ kəndlərində yeni məktəb binaları tikilir, tədrisin səviyyəsi yüksəldilir. Bu gün dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, çətin dağlıq ərazidə yerləşən Ələhi kəndində müasir məktəb binasının istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu eyni zamanda ölkəmizdə insan amilinə verilən qiymətin bariz nümunəsidir”.

Ali Məclisin Sədri demişdir: “Təhsil sa-

həsində həyata keçirilən tədbirlər, ümumilikdə, ölkəmizdə gənc nəslin hərtərəfli yetişməsinə hesablanmışdır. Bu gün Ələhi kənd məktəbində təhsil alan hər bir gənc gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərəcəkdir. Ona görə də gənclərin təhsilinə xüsusi diqqət yetirilməli, onlar bilikli, intellektli, müasir informasiya texnologiyalarından istifadə etməyi bacaran, vətənpərvər şəxsiyyət kimi formalaşdırılmalıdır. Məktəb binasında yaradılan şərait bu vəzifələrin uğurla yerinə yeritilməsinə imkan verəcəkdir.

Ardı 2-ci səhifədə

Belə ki, təhsil ocağında müasir tədris avadanlıqlarının qurulması, kitabxananın yaradılması şagirdlərin dərsləri daha yaxşı mənimsəməsinə şərait yaradacaqdır. Pedaqoji kollektiv də öz üzərində daim işləməli, bilik və bacarığını artırmalıdır”.

Ali Məclisin Sədri məktəbin istifadəyə verilməsi münasibətilə bir daha kollektivi təbrik etmiş, açılışı bildirən lenti kəşmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb 88 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet yerləşir.

Məktəbin kitabxana fondunda 1878 kitab vardır. Kompüter otağında quraşdırılmış və internetə qoşulmuş kompüterlər şagirdlərin informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etmələrinə imkan verəcəkdir. Muxtar respublikamızda şagirdlərin bi-



liklərə daha dərinlən yiyələnmələri, dərslərin yüksək səviyyədə təşkili diqqət mərkəzində

saxlanılır, təhsil müəssisələri yeni tədris vasitələri – elektron lövhələrlə təmin olunur.

Yeni istifadəyə verilən Ələhi kənd məktəbində də 2 elektron lövhəli sinif yaradılmışdır. Məktəbin kimya-biologiya kabinetində quraşdırılan əyani tədris vasitələri isə bu fənlərin tədrisini xeyli yaxşılaşdıracaqdır.

Məktəb binasında yeni idman zalı da yaradılmış, həyətdə açıq idman qurğuları qoyulmuşdur.

Müəllimlərlə səmimi söhbət zamanı qeyd olunmuşdur ki, şagirdlərdə elmə olan marağın düzgün istiqamətləndirilməsi üçün pedaqoji kollektiv səylə çalışmalı, yaradılan şəraitdən səmərəli istifadə olunmalı, hər bir gənc təhsilli, vətənpərvər ruhda böyüdülməlidir. Müəllimlər hər cür şəraitə malik olan məktəbdə işləməyi üzərlərinə düşən böyük məsuliyyət kimi dəyərləndirmiş, intellektli və vətənpərvər gənclər yetişdirmək üçün səylə çalışacaqlarına söz vermişlər.

Məktəbin həyatında da geniş abadlıq işləri aparılmışdır.

Ələhi kəndində yeni kənd mərkəzi tikilmişdir



Noyabrın 12-də Ələhi kəndində yeni kənd mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Ələhi kənd mərkəzinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Bu gün Ələhi kəndində yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi insanların rahatlığının təmin olunmasına, məskunlaşmanın artmasına, sakinlərin problemlərinin vaxtılı-vaxtında həll edilməsinə imkan verəcəkdir. Son illər kəndin inkişafına hərtərəfli qayğı göstərilmiş, mənzillər tamamilə qazlaşdırılmış, elektrik enerjisinin verilişi təmin olunmuş, kənd yolu abadlaşdırılmış, əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir”.

Ali Məclisin Sədri demişdir: “Kənd mərkəzində feldşer-mama, polis sahə və baytarlıq

məntəqələri, kitabxana, mədəniyyət evi və idarəetmə qurumları üçün lazımi iş şəraiti yaradılmışdır. İstifadəyə verilən xidmət mərkəzi sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacını ödəyəcəkdir. Bütün bunlar dövlətimizin kənd yaşayış məntəqələrinin inkişafına göstərdiyi qayğının nəticəsində mümkün olmuşdur. Məqsəd ucqar dağ kəndlərində məskunlaşmanı təmin etmək, fərdi təsərrüfatları genişləndirmək, insanların rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Dövlət qurumları və müvafiq icra strukturları kənd yaşayış məntəqələrində səhiyyə, rabitə və təhsil sahəsində işlərin günün tələbləri səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlamalıdırlar. Bu gün Ələhi kəndində görülmə işlər bu ucqar dağ kəndi ilə şəhər arasındakı fərqin azalmasına səbəb olmuşdur. Ona görə də sakinlər tikilənləri, qu-



rulanları qorumalı, kəndin abadlaşması istiqamətində bundan sonra da çalışmalıdır”.

Ali Məclisin Sədri Ələhi kəndinin inkişafına bundan sonra da qayğı göstəriləcəyini bildirmiş, sakinlərə uzun ömür və cəsağılığı arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur. Bildirilmişdir ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 52 yerlik iclas zalı vardır.

Rabitə evində 160 nömrəlik yeni ATS quraşdırılmış, kənddə bütün evlər telefonlaşdırılmışdır. Burada poçt bölməsinin fəaliyyəti də təmin olunmuşdur.

Polis sahə məntəqəsi Ələhi, Xurs və Nürgüt kəndlərini əhatə edir. Binada məntəqə üçün ayrıca iş otağı ayrılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, sahə müvəkkilləri mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparmalı, hüquq və vəzifələrin izahı istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər.

Kənd kitabxanasının fondunda 3191 kitab vardır. Kitabxananın fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Ələhi və Bist kəndlərinə xidmət göstərən baytarlıq məntəqəsi dərman preparatları ilə təmin olunmuşdur.

Feldşer-mama məntəqəsi kənd mərkəzinin birinci mərtəbəsində yerləşir. Məntəqə üçün 4 otaq ayrılmış, peyvənd və ilkin tibbi yardım çantaları qoyulmuşdur.

Binanın həyatında da abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Ələhi kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir



Həmin gün Ələhi kəndində xidmət mərkəzinin də açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəşmişdir.

Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Xidmət mərkəzində 4 nəfər işlə təmin olunmuşdur.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri, o cümlədən Ordubad rayonu bu gün inkişafın yeni mərhələsinə yaşayır. Rayonun ucqar dağ kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi, əhəlinin məşğulluğunun təmin olunması, rifahının yaxşılaşdırılması ümummilli lider Heydər Əliyev siyasəti xəttinin təntənəsidir.

Sakinlər qurulanların, yaradılanların hər bir Ələhi kənd sakini tərəfindən rəğbətlə qarşılandığını bildirmiş, yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

* * *

Bu il Ələhi kəndində bir sıra abadlıq işləri də aparılmış, 200 metr fiber-optik, 150 metr yeraltı, 200 metr uzunluğunda isə yerüstü kabel çəkilmiş, 1260 metr elektrik xətti yenilənmiş, yeni tikililərə 235 metr uzunluğunda qaz xətti çəkilmiş, kəndin içməli və suvarma su təminatı yaxşılaşdırılmışdır.

Ardı 3-cü səhifədə



Xurs kənd tam orta məktəbinin binası müasir tələblər səviyyəsindədir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi **“Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”** prinsipinə əsaslanan təhsil islahatları Ordubad rayonunda da tədrisin məzmun və keyfiyyətinin getdikcə yüksəlməsi ilə nəticələnmişdir. Rayonun kəndlərində məktəb binalarının tikintisi, maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər muntəzəm olaraq davam etdirilir.

Noyabrın 12-də Xurs kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Mahir Məmmədov bildirmişdir ki, müasir məktəb binasının istifadəyə verilməsi təhsilə göstərilən dövlət qayğısının bariz nümu-



muş ədəbiyyatlarla və dərsliklərlə təminatı istiqamətində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Xurs məktəbinin kitabxanasına da 881 latın qrafikalı dərslik və 1352 bədii ədəbiyyat olmaqla, 2233 kitab verilmişdir.

Hərbi kabinetdə yaradılan şərait şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi dərslərin yüksək səviyyədə tədris edilməsinə şərait yaradacaqdır.

Son illər dünya tədris sistemində geniş tətbiq olunan elektron lövhələrdən muxtar respublikamızdakı məktəblərdə də quraşdırılır. Artıq muxtar respublikamızda şəhər və kənd məktəbləri də daxil olmaqla, 500-dən artıq elektron lövhə quraşdırılmışdır. Xurs kənd tam orta məktəbində də elektron lövhəli siniflər yaradılmışdır.

İdman zalında bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədris olunması üçün hər



nəsidir. Uzun illərdir ki, köhnə binada fəaliyyət göstərən məktəb bu gündən elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunmuş binada fəaliyyətini davam etdirəcəkdir. Mahir Məmmədov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində nailiyyətlərin sayını artırmaq üçün səylə çalışacaqlarını bildirmişdir.

Ali Məclisin Sədri Xurs kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Təhsil ölkənin gələcəyinə xidmət edən bir sahədir. Bu gün muxtar respublikanın ucqar kənd yaşayış məntəqəsi olan

Xursda yeni məktəb binasının istifadəyə verilməsi də dövlətin təhsilə göstərdiyi qayğının nəticəsidir”.

Ali Məclisin Sədri demişdir: “Məktəblərdə gənclər təhsilli böyüdülməklə yanaşı, onların əsl vətənpərvər ruhda tərbiyə olunması da diqqət mərkəzində saxlanılmalıdır. Xurs kənd tam orta məktəbində bu işlərin yerinə yetirilməsi üçün lazımı şərait yaradılmış, məktəb binası müasir təhsilin qarşısına qoyduğu tələblər səviyyəsində qurulmuşdur. Görülən işlər müəllim və şagirdlərin hərtərəfli böyüməsinə, öz bilik və bacarıqlarını artırmasına imkan verəcəkdir”.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə müəllimlərə təşəkkür etmiş, layiqli



vətəndaşların və intellektli gənclərin yetişdirilməsi sahəsində onlara uğurlar arzulamışdır.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompüter otağı, kitabxana və idman zalı vardır.

Xurs kənd tam orta məktəbində informatika dərslərinin yüksək səviyyədə tədris olunması üçün ayrıca kompüter otağı yaradılmışdır.

Məktəb kitabxanalarının yeni nəşr olun-

cür şərait vardır. Həyətdə açıq idman qurğuları qoyulmuşdur.

Ali Məclisin Sədri müəllimlərlə səmimi söhbət zamanı təhsilin inkişafı istiqamətində ölkəmizdə uğurlu islahatların həyata keçirildiyini qeyd etmiş, Xurs kənd tam orta məktəbinin müəllim və şagirdlərinin istifadəsinə verilən müasir binanın və yaradılan yüksək tədris şəraitinin bu sahəyə göstərilən dövlət qayğısının davamı olduğunu bildirmişdir. Müəllimlər yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.

Məktəbdə fərdi qazanxana yaradılmış, müasir istilik sistemi quraşdırılmış, binanın həyatında abadlıq işləri aparılmışdır.

Yeni kənd mərkəzi idarəetməni xeyli yaxşılaşdıracaqdır



Xurs kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunmuşdur.

Noyabrın 12-də kənd mərkəzinin açılışı olmuşdur.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Həbibov çıxış edərək demişdir ki, istifadəyə verilən kənd mərkəzində idarəetmə strukturları və xidmət təşkilatlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Kənddə istifadəyə verilən müasir sosial obyektlər, yaradılan yüksək iş şəraiti muxtar respublikanın inkişaf göstəricisidir. Göstərilən bu cür yüksək dövlət qayğısı kənd sakinlərinə böyük sevinc bəxş etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xurs kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi və kəndin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik



edərək demişdir: “Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrin inkişafına səbəb olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada da uğurla davam etdirilir. Kənd yaşayış məntəqələrində əhalinin rahatlığı üçün lazımı şərait yaradılır, insanlar hərtərəfli qayğı ilə əhatə olunur, yeni sosial obyektlər tikilərək istifadəyə verilir, fərdi təsərrüfatların genişləndirilməsi üçün lazımı dövlət dəstəyi

göstərilir. Bütün bunların həyata keçirilməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur”.

“Bu gün ölkəmizdə sabitlik və sürətli sosial-iqtisadi inkişaf vardır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, yaradılmış şərait insanların yaşayış səviyyəsinin yaxşılaşmasına və kəndlərin müasir görkəm almasına səbəb olmuşdur.

Xurs kəndində aparılan kompleks quruculuq işləri müstəqil Azərbaycan dövlətinin inkişaf göstəricisidir. Bütün bunlar həm də iqtisadi inkişafın və mövcud sabitliyin bəhrəsidir.

Ali Məclisin Sədri demişdir: “12 noyabr Azərbaycan Respublikasında Konstitusiya Günüdür. Konstitusiya hər bir ölkənin əsas dövlətçilik atributlarından biridir. Əsas Qanunumuzda göstərildiyi kimi, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Ölkəmizdə vətəndaşların hüquq və azadlıqları təmin olunmuşdur”.

Ali Məclisin Sədri Konstitusiya Günü və yeni obyektlərin istifadəyə verilməsi mü-

nasibətilə tədbir iştirakçılarını təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.

Müasir standartlara uyğun inşa edilən kənd mərkəzi 3 mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində kitabxana, polis sahə məntəqəsi, rabitə evi və feldşer-mama məntəqəsi yerləşir.

Yeni tikilən kənd mərkəzlərində kitabxanalar üçün nümunəvi şəraitin yaradılması, ilk növbədə, sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə hesablanmışdır. Mərkəzdə yerləşən kitabxanaya 1028 ədədi latın, 2494 ədədi isə kiril əlifbası ilə çap olunmuş 3522 kitab verilmişdir.

Polis sahə məntəqəsi üçün ayrılan iş

otağında nümunəvi xidmət şəraiti yaradılmışdır. Binada baytarların fəaliyyəti üçün də lazımı şərait vardır. Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuş, baytarlıq xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Kənd mərkəzində yerləşən rabitə evi Xurs və Nürgüt kəndlərinə xidmət göstərir. Burada quraşdırılan elektron ATS 160 nömrəlikdir. Rabitə evində yerləşən poçt bölməsində məktub və banderolların, teleqramların qəbulu və göndərilməsi, pul bəratlarının qəbulu və ödənişi, qəzetlərin, müxtəlif növ dənışıq və internet kartlarının satışı həyata keçiriləcək, kənd əhalisinə bank xid-

məti göstəriləcəkdir.

Feldşer-mama məntəqəsi kənddə səhiyyə xidmətinin təşkilinə imkan verəcəkdir. Məntəqə lazımı dərman vasitələri, soyuducu, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin olunmuşdur.

Binanın ikinci və üçüncü mərtəbələrində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün lazımı şərait yaradılmış, iclas zalı istifadəyə verilmişdir.

Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Xurs kənd xidmət mərkəzində lazımı şərait yaradılıb



Xurs kəndində də yeni xidmət mərkəzi istifadəyə verilmişdir.

Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.

Xidmət mərkəzində ərzaq malları mağazası, ət satışı yeri, qadın gözəllik salonu və bərbərxana istifadəyə verilmişdir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.

Kənd ağsaqqalları muxtar respublikamızda böyük quruculuq işlərinin həyata keçirildiyini qeyd etmiş, kənd yaşayış məntəqələrində əhalinin rahatlığı üçün yaradılan bu cür şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Xidmət mərkəzinin binasında fərdi qızdırıcı quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, gül kolları və ağaclar əkilmişdir.

* * *

Xurs kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi ilə bərabər, abadlıq işləri də aparılmış, 230 metr fiber-optik, 1100 metr elektrik xətti, 210 metr qaz və 470 metr su xətti çəkilmişdir.



Nürgüt kəndində təhsilin səviyyəsi yüksəldilmişdir



Muxtar respublikada aparılan quruculuq işlərindən Nürgüt kəndinə də pay düşmüş, kənd məktəbi yeni bina ilə təmin olunmuşdur.

Noyabrın 12-də Nürgüt kənd tam orta məktəbinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının əsaslı yenidənqurmada sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Nürgüt Ordubad rayonunun ucqar dağ kəndlərindəndir. Gözəl təbiətə malik olan kənddəki məktəb binası bu günün tələblərinə cavab vermirdi. Ona görə də bu il məktəbdə yenidənqurma işləri aparılmış, müasir tədris avadanlıqları quraşdırılmışdır. Məktəbdə informasiya-kommunikasiya texnologiyalarının imkanları geniş tətbiq olunmuş, kompüter sinifləri, elektron lövhəli siniflər istifadəyə



verilmiş, internetə çıxış imkanı təmin olunmuşdur. Təhsil ocağında yeni laboratoriyalar yaradılmış, fənn kabinetləri istifadəyə verilmişdir”.

Ali Məclisin Sədri demişdir: “Nürgüt kənd tam orta məktəbinin zəngin təhsil ənənələri vardır. Bu ənənələr bu gün də davam etdirilir. Məktəb hər il ali məktəblərə qəbulda uğurlu nəticələr göstərir. Bu da onu deməyə əsas verir ki, məktəbdə təlim-tədris prosesi günün tələbləri səviyyəsində qurulmuşdur”.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür etmiş, açılışı bildirən lenti kəsmiş, Nürgüt kənd tam orta məktəbində yaradılan şərait və tədrisin keyfiyyəti ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, kimya-biologiya kabinəsi, hərbi kabinə, 2 elektron lövhəli sinif, kompüter otağı, müəllimlər otağı, kitabxana və açıq idman qurğuları vardır.

Məktəbin kitabxana fondunda 712 latın qrafikalı dərslik və 1352 bədii ədəbiyyat olmaqla, 2064 kitab vardır. Kitabxanada 1 ədəd kompüter də quraşdırılmışdır.

Kimya-biologiya və hərbi kabinələrdə müvafiq fənlərin tədrisi üçün lazımi şərait yaradılmış, sınaq-təcrübə cihazları qoyulmuş, məlumat stendləri asılmışdır. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına da diqqət yetirilmiş, kompüter və elektron lövhəli siniflər yaradılmışdır.

Kənd əhalisinə tibb xidməti göstərən feldşer-mama məntəqəsi də məktəb binasında yerləşir. Məntəqə üçün 2 otaq ayrılmışdır.

Ali Məclisin Sədri kənd əhalisinə göstərilən tibbi xidmətlə maraqlanmış, xidmətin yüksək səviyyədə təşkili barədə tapşırıqlar vermişdir.



Nürgüt kəndində xidmət mərkəzi istifadəyə verilmişdir

Nürgüt kəndində aparılan quruculuq işləri zamanı əhalinin gündəlik məişət tələbatının ödənilməsi də diqqət mərkəzində saxlanılmış, yeni xidmət mərkəzi tikilmişdir.

Nürgüt kənd xidmət mərkəzinin açılışı olmuşdur.

Ali Məclisin Sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Mağazada muxtar respublikamızda istehsal olunan keyfiyyətli ərzaq və sənaye məhsullarının satışına daha çox üstünlük verilir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.

Xidmət mərkəzinin yerləşdiyi binanın həyatında da abadlıq işləri aparılmış, ağac və gül kolları əkilməmişdir.

Kənd sakinləri muxtar respublikanın ucqar yaşayış məntəqəsi olan Nürgüt kəndində həyata keçirilən kompleks quruculuq və abadlıq işlərini ölkəmizdə, eləcə də muxtar respublikamızda insan amilinə verilən qiymətin ifadəsi kimi dəyərləndirmişlər. Qeyd olun-



muşdur ki, kənddə yaradılan şərait insanların torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırmışdır. Nürgütdə bu gün

hər bir kənd sakini göstərilən dövlət qayğısını öz həyatında hiss edir.

Ali Məclisin Sədri muxtar respublikanın

kəndlərində aparılan quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini qeyd etmiş, sakinlərin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirmişdir.

* * *

Xalqa və Vətənə sonsuz sevgi, dövlətçiliyə sədaqət davamlı inkişafı təmin edən əsas amildir. Muxtar respublikanın digər rayonları kimi, qədim tarixə və mədəniyyətə malik olan Ordubad da bu gün müasirliyin vəhdətində daha da inkişaf etmiş, tərəqqiyə qovuşmuşdur. İstər rayon mərkəzi olan Ordubad şəhəri, istərsə də zəngin təbiəti və təmiz havası ilə seçilən ucqar dağ kəndləri daha abad və yaraşqlı bir görkəm almışdır. Ələhi, Xurs və Nürgüt kəndlərində bir gündə 8 sosial obyektin istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu eyni zamanda dövlətçiliyimizin əsasını təşkil edən Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Xəbər verdiyimiz kimi, bu ilin 28-31 oktyabr tarixlərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyası keçirilib. Sessiyada bir sıra digər məsələlərlə yanaşı, Avropada xüsusi statusa malik region və ərazilərə dair hesabat da dinlənilib. Sessiyanın gedişi, müzakirə olunan məsələlər və bu məsələlərin, ümumilikdə, Azərbaycan və xüsusilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyəti haqqında suallarımızı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov cavablandırdı:

Naxçıvanın muxtariyyət modeli Avropada nümunə kimi göstərildi

– **Anar müəllim, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin budafəki sessiyası hansı xüsusiyyətləri ilə yadda qaldı?**

– Məlum olduğu kimi, 28-31 oktyabr 2013-cü il tarixdə Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 25-ci sessiyası keçirilmişdir. Sessiyanın işində Azərbaycan Respublikasının yerli və regional seçkili orqanlarından, o cümlədən Naxçıvan Muxtar Respublikasından olan nümayəndələr iştirak etmişlər. Avropa Şurasının Konqresinin maraq dairəsinin geniş olduğunu nəzərə alaraq, sessiyanın gündəliyi bir neçə spektri əhatə edən məsələləri özündə əhatə edirdi. Bunlardan bir qismi konqresin mandatına uyğun olaraq, üzv dövlətlərdə müvafiq sahədəki vəziyyətin monitorinqinin aparılması, onun müzakirəsi və postmonitorinq prosesinin təşkili, ənanəvi olaraq seçki müşahidə missiyalarının hesabatlarının dinlənilməsi olmuş, digər tərəfdən isə son zamanlar diqqət mərkəzində olan institusional məsələlər də daxil edilmişdir.

– **Sessiyada bir sıra ölkələrdə aparılmış monitorinqlərlə bağlı müzakirələrin aparılması da gözəlinirdi. Bu istiqamətdə hər hansı qətnamə və tövsiyə layihələri qəbul olundumu?**

– Sessiyanın gündəliyinə uyğun ilk olaraq konqresin yeni üzvlərinin mandatlarının və vəzifələrinin müəyyənləşdirilməsi, hər il olduğu kimi, konqresin Xartiyasına, Prosedur və Qaydalarına uyğun olaraq, məruzəçilər tərəfindən nəzərdən keçirildi

və təsdiq olundu. Sonra sessiya çərçivəsində Macarıstan, İrlandiya, Ukrayna, Albaniya və Danimarkada yerli və regional demokratiyanın vəziyyəti ilə bağlı aparılmış monitorinqlərin nəticələri, Makedoniyada keçirilmiş yerli seçkilərin və Ermənistan Yerevan şəhər assambleyasına keçirilmiş seçkilərin nəticələri müzakirə olundu və konqres tərəfindən seçkilərlə bağlı qətnamə və tövsiyələr qəbul olundu.

– **Bəs Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin budafəki sessiyasında Azərbaycan üçün, əsasən, hansı məsələlər xüsusi əhəmiyyət daşıyırdı?**

– Müzakirə olunmuş məsələlər sırasına ölkəmiz üçün maraq kəsb edən iki məsələ – “Avropada xüsusi statuslu regionlar və ərazilər” və “Miqrantların regional əmək bazasına çıxışı” haqda sənədlər də salınmışdı. Birinci məsələ ilə bağlı İtaliyadan olan məruzəçi Bruno Martiano, ikinci məsələ ilə bağlı isə İrlandiyadan olan məruzəçi Dedre Makquovan məruzə etdilər. Məlumdur ki, bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının düşüüyü blokada vəziyyətinin dünya ictimaiyyətinə çatdırılması, Avropanın diqqətinin Ermənistan tərəfindən ərazilərimizin işğalına və blokada vəziyyətində yaranmış duruma yönəldilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Elə bu səbəbdən də nümayəndə heyətimiz xüsusilə birinci məsələnin müzakirəsində aktiv iştirak edərək sənədin əhəmiyyətini vurğulamaqla yanaşı, məsələ ilə bağlı bir neçə

təklif də irəli sürdü.

Konqresin eyni zamanda qitənin yerli və regional hakimiyyət orqanlarının ən nüfuzlu forumu olduğunu nəzərə alsaq, orda keçirdiyimiz görüşlər və müzakirələr, iştirak etdiyimiz müxtəlif təqdimat və tədbirlər də yadda qalan oldu.

– **Vurğuladınız ki, “Avropada xüsusi statuslu regionlar və ərazilər” məsələsi haqqında məruzə edildi. Bu məruzələrdə Naxçıvanın muxtariyyət statusu necə qiymətləndirildi?**

– Qeyd edim ki, sessiyada müzakirəyə çıxarılan “Avropanın xüsusi statuslu regionları və əraziləri” adlı məruzə xüsusilə yadda qalan oldu. Məruzəçi hazırladığı hesabatda, qətnamə və tövsiyə layihələrində Naxçıvan Muxtar Respublikasının statusunun modelini xüsusi qeyd etdi və bunun tətbiqinin çox faydalı olduğunu bildirdi. Sənədin II hissəsinin “b” bəndində qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası eksklav xarakterli muxtariyyət modelidir. Məruzənin bu formada təqdim olunması, xüsusilə bu tip xüsusi statuslu muxtariyyətlərin problemləri yerlərdə separatçı tendensiyalara qarşı istifadə olunması kimi müddəalarının burada əks olunması, sənədin Azərbaycanın mənafeyinə tam uyğun anlayış və prinsiplər üzərində qurulması müsbət tendensiya kimi qiymətləndirilə bilər. Ümumi götürsək, bu beynəlxalq təşkilatların bu tip sənədlərində Naxçıvan Muxtar Respublikası haqda müxtəlif müddəaların salınması bir neçə səbəbdən uğurlu sayıla bilər. Birincisi, Naxçıvan Muxtar Respublikasının uğurlu və faydalı model

kimi sənəddə göstərilməsi, ilk növbədə, mövcud sistemin keyfiyyətindən xəbər verir. Bu həm də, bir növ, onun beynəlxalq səviyyədə təsdiqi kimi qəbul oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, hesabat müəllifi və bu sənədin hazırlanmasında iştirak etmiş ekspertlərin bu modeli “uğurlu və faydalı” sözləri ilə xarakterizə etmələri məsələ ilə bağlı apardıqları sosial, siyasi, iqtisadi və bir sıra digər indikatorların uzun müşahidələri əsasında sənəddə öz əksini tapmışdır. İkincisi, Naxçıvan muxtariyyətinin model kimi istifadəsinin faydalı olacağına və problemlə, xüsusilə də “dondurulmuş” münaqişələrin həlli zamanı danışıqlarda istifadə olunması yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın ümumi mövqeyi ilə tam üst-üstə düşür. “Dondurulmuş münaqişələr”dən söz düşmüşkən, Dağlıq Qarabağ məsələsinə diqqətin yönəldilməsi üçün bu yaxşı imkan hesab olunurdu. Çünki məhz Azərbaycan tərəfi ərazisində “dondurulmuş” münaqişə kimi işğal faktorunun aradan qaldırılması üçün Dağlıq Qarabağa geniş muxtariyyət verilməsini mümkün sayır. Belə olduqda isə mövcud beynəlxalq hüquq normalarındakı hər iki təməl prinsipi, yəni ərazi bütövlüyü və öz müqəddəratını təmin etmə prinsipi nəzərə alınır. Bu baxımdan bu tip sənədlər nə qədər çox olsa, bizi qane edən formul nə qədər çox sənəddə əks olursa, bu sahədə Azərbaycanın mövqələrini möhkəmləndirən amillərin sayını artırmış olur. Üçüncüsü, bu həm də Naxçıvanı, burda aparılan işləri, sosial-iqtisadi sahədə qazanılan uğurları gözügötürməyən, bu inkişaf və tərəqqiyə hər vasitə ilə qara yaxmağa çalışan qüvvələrə də bir mesajdır ki, onların bütün səylərinə baxmayaraq, dünya ictimaiyyəti və xüsusilə Avropa Şurası kimi nüfuzlu təşkilat və onun müxtəlif qurumları Naxçıvandakı proseslərə və burdakı nailiyyətlərə yüksək və real qiymət verir.

Konstitusiyamızın memarı

Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsində “Ulu öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə universitetin təbiyyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev açaraq Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, 1995-ci il noyabr ayının 12-də qəbul olunmuş Konstitusiyanın müstəqil Azərbaycanın ilk Əsas Qanunu olduğunu vurğulamışdır.

Sosial idarəetmə və hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov “Ulu öndər Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında bir çox demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxmışdır. Bunun üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.

Vurğulanmışdır ki, Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar aparılmış, böyük inkişaf və tərəqqiyə nail olunmuşdur.

Argentinanın səfiri Naxçıvanın tarixi abidələri, mədəniyyət və sənaye müəssisələri ilə tanış olub

Argentinanın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivan Naxçıvan Muxtar Respublikasında ikigünlük səfərdə olub. Səfər çərçivəsində argentinalı səfir Naxçıvan Avtomobil Zavodunda, “Gəmiqaya Mineral Sular” MMC-nin istehsal sahələrində, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”ndə və “Gəmiqaya” Mebel Fabrikində olub. Bu istehsal müəssisələri ilə tanışlıq zamanı səfirə müəssisələrin istehsal gücü, məhsulların çeşidi, ixrac imkanları haqqında ətraflı məlumat verilib.

Muxtar respublikanın qonağı diyarımızın gəzməli-görməli yerləri ilə tanışlıq çərçivəsində Naxçıvan Dövlət Xalça Muzeyini gəzib. Möminə xatın türbəsi, Açıq Səma Altında Muzey, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Heydər Əliyev Sarayında fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası və Nuh Peyğəmbərin məzarüstü türbəsi



də argentinalı səfirin tanış olduğu məkanlar arasında olub.

✍ Səbuhi HƏSƏNOV



“Araz-Naxçıvan”ın liderliyi davam edir

Azərbaycan I divizionunun IX turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası noyabrın 9-da Bakının “Bakılı” futbol komandasını qəbul etdi. Turnir cədvəlinə başçılıq edən muxtar respublika komandası qələbə seriyasını bu oyunda da davam etdirdi. Qırmızı-ağlar paytaxt təmsilçisi önündə mükəmməl oyun sərgiləməklə 4:0 hesablı qələbəni bayram etməyi bacardılar. Bu, Əsgər Abdullayevin yetirmələrinin cari mövsümdə ikinci belə böyük hesablı qələbəsidir.

Tanış rəqib

“Bakılı” Naxçıvan təmsilçisi üçün heç də yad komanda deyil. Belə ki, paytaxt klubu hələ komandamız əsas liqada oynayarkən bizə rəqib olmuş və bu arenadan “ev”ə əliboş qayıtmışdı. Bu görüşə kimi 4 dəfə “Araz-Naxçıvan”la qarşılaşan “Bakılı” bir dəfə belə olsun, 3 xal sevinci yaşamaıyib. Qırmızı-ağlar paytaxt təmsilçiləri ilə 2001-2002-ci illər mövsümündə keçirdiyi hər iki matçdan qələbə ilə ayrılıblar – 2:0, 4:2.

Ötən tur Qusar səfərindən qayıdan “Araz-Naxçıvan” bu görüşə qələbə əzmi ilə çıxmışdı. Komandanın baş məşqçisi Əsgər Abdullayev Bakı təmsilçisinin üzərində qələbəni elə ilk hissədə qazanmaq üçün bəzi dəyişikliklərə əl atmışdı. Belə ki, məşq zamanı zədələnən Cavid Həsənovun yerinə meydana Fərman Qəmbərovu buraxan baş məşqçi meydana 4-3-3 taktikası ilə çıxmışdı. Artıq zədəsi sağalan Akif Tağıyev və Elgün Abbaslını meydanın mərkəzində oynadan baş məşqçi Eşqin Quliyevi bir qədər arxa plana çəkmişdi. Hücüm xəttində isə həmişə olduğu kimi, David Cəniyev-Bəxtiyar Soltanov-Elmin Çobanov triosu rəqibin müdafiə xəttini yarmaq üçün əllərindən gələni etdilər.

“Bakılı”ya gəlincə, komandanın baş məşqçisi Rakif Əliyev Naxçıvana ən azından bir xal qazanmaq üçün gəldiyini hələ oyundan öncə bizimlə söhbətində vurğulamışdı. Görünən o oldu ki, rəqibin baş məşqçisinin arzusu çin olmadı. Oyunu 4-5-1 taktikası ilə başlayan “Bakılı” “Araz-Naxçıvan” önündə heç nə ilə yadda qala bilmədi.

Taleyi ilk hissədə həll olunan oyun

Məlum olduğu kimi, bu görüşdən bir gün öncə qır-

mızı-ağların ən yaxın izləyicisi “Neftçala” doğma arenada “Ağsu”ya uduzmuşdu. Əlavə motivasiyə qazanan “Araz-Naxçıvan”ın futbolçuları bu görüşdən mütləq üç xal qazanmaq üçün meydana çıxdıqlarını elə ilk dəqiqələrdə nümayiş etdirdilər. Matçın başlaması ilə hücum atılan qırmızı-ağlar ilk 5 dəqiqədə iki əlverişli imkanı boşa verdilər. Ancaq muxtar respublika təmsilçisi birinci hissənin 1/3 hissəsi tamam olmamış tablodakı sıfırını birlə dəyişməyə müvəffəq oldu. Cərimə meydançasında Elmin Çobanova qarşı qayda pozuntusu hakim Elvin Əsgərovun diqqətindən yayınmadı. 11 metrlik nöqtəni göstərən referinin bu qərarı rəqib futbolçular tərəfindən heç də xoş qarşılanmadı. Onu da qeyd etmək ki, bu, “Araz-Naxçıvan”ın 9 tur ərzində qazandığı ilk penaltı zərbəsi idi. Topa yaxınlaşan Akif Tağıyev dəqiq zərbə ilə komandasını hesabda önə keçirdi. Bununla o, cari mövsümdə 4-cü qolunu vurmuş oldu.

✍ Ceyhun MƏMMƏDOV

№	Komandalar	O	Q	H	M	T	X
1.	Araz-Naxçıvan	9	8	1	0	22-3	25
2.	Qaradağ-Lökbatan	9	7	2	0	20-3	23
3.	Neftçala	9	7	0	2	29-7	21
4.	Ağsu	9	6	1	2	13-9	19
5.	Şuşa	9	5	1	3	15-7	16
6.	MOİK	9	4	3	2	14-12	15
7.	Lokomotiv	9	4	0	5	12-16	12
8.	Karvan	9	4	0	5	9-17	12
9.	Şahdağ	9	3	2	4	12-7	11
10.	Turan-T	9	3	2	4	14-14	11
11.	Mil-Muğan	9	3	2	4	7-11	11
12.	Bakılı	9	2	3	4	9-16	9
13.	Kəpəz	9	2	2	5	8-11	8
14.	Şəmkir	9	2	2	5	8-13	8
15.	Energetik	9	1	1	7	3-25	4
16.	Göyçən	9	0	0	9	1-25	0

Ədliyyə Nazirliyi Babək rayonunda seminar keçirib

Babək Rayon İcra Hakimiyyətinə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətinin idarə olunmasının xüsusiyyətləri” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nihal Məmmədov açaraq rayonda bələdiyyələrin fəaliyyətindən danışib, bələdiyyələrin mülkiyyətinin qanunvericiliyin tələblərinə uyğun idarə olunmasının günün vacib tələblərindən olduğunu deyib.

Seminarda “Bələdiyyələrdə mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda muxtar respublika Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov məruzə ilə çıxış edib. Qeyd edilib ki, bələdiyyə mülkiyyəti yerli maliyyə, dövlət mülkiyyətində olan və bələdiyyələrin istifadəsinə verilmiş bələdiyyə əhalisinin tələbatının ödənilməsinə xidmət edən bütün növdən olan daşınan və daşınmaz əmlakdır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 33-cü maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədən kənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınan və daşınmaz əmlak daxildir. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə bu mülkiyyətin artmasına imkan yaradır.

“Bələdiyyə torpaqlarından istifadə edilməsi və mühafizəsi” barədə muxtar respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri İntizar Həziyev danışib. O, məruzəsində bildirib ki, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələ-

diyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara,



bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örtüş sahələrinin torpaqları aiddir. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyənin ehtiyat fondu torpaqları yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları, ehtiyat məqsədi daşıyan digər bələdiyyə torpaqlarından ibarətdir. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun mahiyyəti və tələbləri barədə söhbət açıb.

Sonda rayon bələdiyyələrinə “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” adlı metodik vəsait paylanıb.

✍ Səbuhi HÜSEYNOV

İtmişdir

Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 5, ev 3-də yaşayan Xəlilov Fizuli Qasım oğlunun adına olan 1388 inventar nömrəli texniki pasport və 05/280^A reyestr nömrəli qeydiyyat vəsiqəsi itdiyindən etibarsız sayılır.

Allah rəhmət eləsin

Naxçıvan Özəl Universitetinin rektorluğu və professor-müəllim heyəti İbrahim Kazımbayliyə, əzizi **QƏDİRULLANIN** vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir. Naxçıvan Muxtar Respublikası Dəri-Zöhrəvi Dispanserinin kollektivi dispanser baş həkimi Xədicə Qaziyevaya, qardaşı **ƏBÜLFƏZ QAZIYEVİN** vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir. Naxçıvan Dövlət Universitetindən Yunis Hüseynov, Musa Pirişev, Etibar Məmmədova, anası **BÜLBÜL XANIMIN** vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir. Naxçıvan Muxtar Respublikası QİÇS-lə

Mübarizə və Profilaktika Mərkəzinin direktoru Hüseyn Mikayilov və mərkəzin əməkdaşları Xədicə Qaziyevaya, qardaşı **ƏBÜLFƏZ QAZIYEVİN** vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir. Naxçıvan Özəl Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli ailəsi ilə birlikdə İbrahim Kazımbayliyə və Hüseyn Bağırsoya, əzizləri **QƏDİRULLANIN** vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir. Naxçıvan Özəl Universitetinin İqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasimov və kafedranın əməkdaşları Hüseyn Bağırsoya, əzizi **QƏDİRULLANIN** vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000, Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır

Nömrəyə məsul: Kərəm Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 1033